

## **QAX RAYONUNUN DEMOQRAFİK VƏZİYYƏTİ**

**Açar sözlər:** Azərbaycan, Qax, Əhali, Siyahıyaalma, İnzibati-ərazi bölgüsü  
**Keywords:** Azerbaijan, Gakh, People, Census, Administrative-territorial division  
**Ключевые слова:** Азербайджан, Гах, Население, Перепись, Административно-территориальное деление

Şimal-qorbi Azərbaycanın əhalisi və onun demografik xarakteristikası, inzibati-ərazi bölgüsü və əhalisinin yerləşməsində baş verən dəyişikliklər Azərbaycan tarixşünaslığında kompleks olaraq tədqiqata cəlb edilmədiyi üçün bu mövzunun araşdırılması aktuallıq kasb edir. Eyni zamanda, "Azərbaycan Respublikasında demografiya" və əhalinin inkişafı sahəsində Dövlət programı, 2004-2008-ci və 2009-2013-cü illəri shəhər edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları, 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın hədaya keçirilməsi üçün kompleks elmi yanaşma və tədqiqatlara ehtiyac vardır. Bu proqramların icrasına elmi cəhətdən yanasaraq, inzibati-idarəetmə sisteminə və əhalinin məşgulliyətinin tarixi ənənələrinə nəzər salmaq zəruridir. Bunları nəzərə alaraq, şimal-qorbi Azərbaycanın əhəmiyyətli coğrafi mövqeyində olan Qax rayonunun əhalisinin öyrənilməsi, onun tarixi-demografik xarakteristikasının tədqiqi əhəmiyyətlidir. Mövzunun tədqiqi üçün SSRI, Azərbaycan SSR və Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü əks etdirən müxtəlif statistik toplulara müraciət edilmişdir. Bu məlumatlar vasitəsilə rayonun ərazisində baş verən inzibati dəyişiklikləri və əhalinin məskunlaşmasına müqayisəli şəkildə təhlil etmək imkanı varanır.

Tarixi mənbələrdən malumdur ki, hələ e.e. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının və onun əsasını qoynan tayfaların - skif, sak tayfalarının izlərinə Qax rayonunun ərazisində rast gelinir. Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlinin "Albaniya tarixi" kitabında rast gelirik. IV əsrdə aid hadisələrdə bəhs edən tarixçi Haku (Qax) adlı yaşayış məskəninin adını qeyd edir. Qax adı haqqında söylənən fikirlərin ən başlıcası odur ki, "qaq" tayfası bu ərazinin ən qədim tayfalarından biri olmuşdur. Sonralar bu söz "qax" kimi işlənərsən bu gənűnmüzə qədər galib çatmışdır. Bu ad barəsində elmdə müxtəlif mülahizələr söylənəsə də, bəhəqiqət biza məlumdur ki, hələ 3000 il bundan əvvəl, bu ərazidə yaşaması ən iri tayfalarдан biri əlsə qax adlı tayfa idi. Həmin tayfanın bir qolu olan "er" qəbiləsi ("er", "ər"), yəni cəsər, iigid, çox olduğundan qəbilədə onlar belə adlanır) hələ 2700 il bundan əvvəl xatırlanmışdı. Çox güman ki, qaxlar həmin ərazidə qədim dövrlərdən mövcud olmuşlar və böyük bir ərazidə yaşayırdılar. Qax adı V əsr hadisələri ilə əlaqədar gürçü mənbələrində də xatırlanır. VIII əsrdə aid gürçü mənbələrində Qaxın indiki ərazisi Qax-Ubani, yəni Qax obası adlanır. Qax adına başqa xalqların toponimiyasında da rast gelinir. Dağıstanın Qunib dairəsində Qax kəndi, Avar dairəsində Qax kəndi, Buynakş dairəsində Qaxisaray xarabalığı, Qaxmataş dağı, Kürə dairəsində Qaxtsuq kəndi, Qars vilayətinin Ərdəhan dairəsində Qaxıcvarı dağı və s. Faktlar göstərir ki, qaxlar Balakən-Şəki zonasında qədim alban tayflarından biri olmuşdur. Güman ki, qaxlar III-IV əsrlərdə xristianlığı, VIII-IX əsrlərdə isə islam dinini qəbul etmişlər.

XI əsrden başlayaraq Qax rayonunun indiki ərazisində oğuz-salcqır türkləri, sonra isə qıpçaq türkləri məskunlaşmışdır. Həmin dövrda Qaxın ərazisi o zaman mövcud olan Atabaylar və Şirvansıhlar dövlətlərinin tərkibinə daxil idi. XIII əsrde Qaxın ərazisi Hülakülər dövlətinin tərkibinə daxil olduqdan sonra onun cənub torpaqlarına türk-moğol tayfalarının köçü başlamışdır. Ərazidə ilk dövlət qurumu 1562-ci ildə Səfəvi hökmərə. Şah I Təhmasibin fərmanı ilə İlisu sultanlığının asası qoyulmuşdur. 1803-cü ildə İlisu sultanlığı Rusiya imperiyası tərəfindən işğal olunmuş və 1840-ci ilin ərazi islahatı ilə loğ布 edilmişdir. Sultanlıq 1844-cü ildə üşyan edərək sultanlığın əhalisini ruslara qarşı qaldırmışdır. Ruslar sultanlığın mərkəzi olan İlisu kəndini yandırıldıqdan sonra sultanlığın əraziyi mahallala bölünür və Car-Balakən dairəsinə tabe edilir: ərazinin bir hissəsi Car-Balakən dairəsinin tərkibinə qatılır, bir hissəsi isə Gürcü-İmereti quberniyasının tərkibində yaradılan yeni Sığnaq qəzasına verilir. Rusiya imperiyası tərəfindən XIX əsrin II yarısında bir sıra ərazi islahatları keçirilir və islahatlar zamanı indiki Qax rayonunun ərazisi Car-Balakən dairəsinin tərkibində qalır. 1860-ci ildə

Car-Balakən dairəsinin adı dəyişdirilərək Zaqatala dairəsi adlandırılır. 1867-ci il “Qafqazda və Zaqqafqaziya vilayətində idarəetmənin yenidən təşkili haqqında” fermanına əsasən Zaqatala dairəsi ayrıca inzibati vahidlik kimi qalır. 1918-ci ildə yaranan müsəlman şərqiñ ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu əraziyə Gürcüstan Respublikası əsəssiz ərazi iddiaları irəli stür. Beləki, Gürcüstan müstəqil respublikə elan edildikdən sonra, yeni yaradılmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsi zamanı Gürcüstan hökuməti vaxtilə Çar Rusiyasının əxüsü maqsədla Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış edir. Gürcüstan Şıgnax qəzasının cənub-sərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzənliyinə, Borçalı qəzasının orta (Türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırıldı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün shalisinin (147 362 nəfər) 135 898 nəfərini (92,3 faiz) türk-müsəlmanlar təşkil etdiyi halda, gürcüler sadəcə 6 526 nəfər (4,4 faiz) təşkil edirdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mürsəkkət tarixi şəraita baxmayaraq özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpə etdi. Azərbaycan Xalq Cümhuriyyətinin Qafqaz təqviminin 1917-ci il buraxılışının məlumatları əsasında tərtib edilmiş əhalisinin sayı 2 861 862 nəfər olub ki, bu da faktiki olaraq 1916-ci ili əhatə edir. Bu dövrdə Qaxın da daxil olduğu Zaqatala mahali üzrə əhalinin sayı isə 92 698 nəfər təşkil edib [1]. 1920-ci ilin aprelində bolşevik Rusiyasının tacavüzü nöticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut edir və Azərbaycan SSR-i yaradılır. Rayonun idki ərazisi Azərbaycan SSR-nin sərhədləri daxilində saxlanılır. Bundan sonra quberniyalar lağış olmur və Azərbaycan SSR-nin inzibati ərazi quruluşu qəzalara bölünür. Zaqatala dairəsi 1922-ci ilde qəzaya çevrilir və ərazisi 6 mahala bölünür. Almalı, Balakən, Car, Əliabəd, Qax və Muxax. 1926-ci ilə aid məlumatlardan görürük ki, bizim tədqiq etdiyimiz idki Qax rayonunun ərazisi həmin dövrdə Zaqatala qəzasının tərkibinə daxil idi. 1929-cu il aprelin 8-də Zaqatala qəzası Nuxa qəzası ilə birləşdirilir və nəticədə Zaqatala-Nuxa dairəsi yaradılır. 1930-cu il mayın 25-də isə yenidən ayrıca Nuxa və Zaqatala qəzaları təşkil edilir. 1930-cu il 8 avqust tarixli qərarla Azərbaycan SSR-nin rayonlaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının şimal-qərbində 1494 kvadrat km. ərazidə mərkəzi Qax kəndi olan Qax rayonu təşkil edilir. Qax rayonu şimaldan Rusiya Federasiyası, şimal-qərbdən Zaqatala rayonu, qərbdən Gürcüstan Respublikası, cənubdan Yevlax və Samux rayonları, şərqiñ isə Seki rayonu ilə həmsərhəddir.

Oturadəkinqilik, maldarlıq və sənətkarlıqla məşğul olan Qax rayonunun əhalisi haqqında ilk məlumatlar T.N.Yayışnikovun 1831-ci ildə tərtib etdiyi İlisu sultanlığı əhalisinin siyahıyalmasında olur məlumatdır [26]. Həmin siyahıyaalmada Qaxda həyətlərin sayı 400, ailələrin sayı isə 650 göstərilmişdir. Sonralar Azərbaycanın, o cümlədən Qaxın əhalisinin sayı barədə Rusiya imperiyasının və SSRİ-nin tərkibində olarken, həmçinin müstəqillik illərində müxtəlif vaxtlarda keçirilən siyahıyalınmalarda məlumatlar verilmişdir.

1872-ci ildə dörc olunmuş və 1869 cu il əhalinin kameral siyahıya alınması nöticələrini eks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmалında Zaqatala dairəsinin İlisi naibliyinə daxil olan Qax kəndində milli tərkibi müğallardan və ingiloylardan ibarət olan 160 ailənin yaşadığı qeyd edilib [25].

1930-cu ilde rayonun yaranmasından sonra 1931-1987 - ci illerde əhalinin artımını izləmək üçün cədvəl 1-ə nəzər salaq [16; 19; 20; 21; 23].

## **Qax rayonu əhalisinin say dinamikası (1931-1987 - ci illər)**

İllər	Rayonun cəmi əhalisi	Şəhər əhalisi	Kənd əhalisi
1931	17.524	-	17.524
1933	22.721	-	22.721
1939	26.720	-	26.720
1959	22.482	-	22.482
1970	37.700	6.200	31.500
1979	40.200		
1983	41.200	7.300	33.900
1887	41.700	10.000	31.700

Cədvəldən görünür ki, əhalinin sayında ciddi fərq 1939 və 1959-cu illər arasında baş vermişdir. Bir çox sovet respublikalarında müşahidə edilən bu azalma əlbəttə ki, II Dünya müharibəsi ilə əlaqədar yaranmışdır.

Əhalisinin yerləşməsinə diqqət yetirdikdə, məlum olur ki, rayonun əhalisi əsasən kəndlərdə məskunlaşmışdır. Bir sıra kəndlər hər zaman əhalinin sayının çoxluğuna görə fərqlənmişlər. Hələ 1933-cü ildə Qax rayonunun bəzi kənd şuralarında məskunlaşan əhalinin sayı 2 mindən çox idi. Bunlara İlisu (2.954), Qaşqaçay (2.400), Qax-İngiloy (2.910), Qax-Muğal (2.178) daxildir. Əhalisinin sayı mindən çox olan kənd şuralarının sayı daha çox idi. Bunların siyahıyaalınmasına materiallarına əsasən Qax-İngiloy (2.533), İlisu (1.360), Güllük (1.177) və Qax-Muğal (1.110) kəndləri əhalisinin sayının çoxluğuna görə fərqlənmişlər. Əldə edilən məlumatlara əsasən, rayon təşkil edildikdən sonra ərazinin idarəetilməsi məqsədilə həyata keçirilən inzibati bölgüləri və kənd şuralarında edilən dəyişiklikləri izləmək mümkündür.

1933-cü il inzibati bölgüsündə Qax rayonunun ərazisindəki 48 kəndin idarə edilməsi üçün 15 kənd şurasının mövcud olduğu göstərilir [7]. Həmin kənd şuralarının adları bunlardır: Almalı, Əlibəyli, Güllük, İlisu, Ləkit, Marsan, Qarağan, Qaşqaçay, Qax-İngiloy, Qax-Muğal, Qum, Qıpçaq, Sarıbaş, Tasmalı, Zəyəm. 1938, 1941 və 1947-ci illərə aid materiallarda da Qax rayonunun ərazisi 15 kənd sovetindən ibarət olub [13; 14; 15].

1955-ci ilə qədər rayonun tərkibində şəhər və qəsəbə statusu olan yaşayış məskəni yox idi. 1955-ci ildə Qaxa şəhər tipli qəsəbə statusu verilir.

1961-ci ilin Qax rayonu üzrə inzibati-ərazi bölgüsü cədvəlində ərazi bölgüsündə elə bir dəyişiklik görünmüür. Kənd sovetlərinin sayı - 9, qəsəbə sovetinin sayı - 1 göstərilir. Yaşayış məntəqələri haqqında verilen məlumatda 59 kəndin olduğu qeyd edilir. Qax rayonunun 1961-ci il üçün siyahıda göstərilən kənd şuralarının adları bunlardır: Əlibəyli, Almalı, İlisu, Qax-İngiloy, Qax-Muğal, Qaşqaçay, Ləkit, Sarıbaş və Tasmalı [18].

Cədvəl 2

## Qax rayonunun kənd şuraları və yaşayış məskənləri

Kənd şuraları	1933		1961		1979		1989	
	Kəndlərin sayı	Kənd şuraları	Kəndlərin sayı	Kənd şuraları	Kəndlərin sayı	Ərazi validləri	Kəndlərin sayı	
Almalı	3	Almalı	4	Almalı	3	Almalı ə/v	3	
Əlibəyli	3	Əlibəyli	3	Əlibəyli	3	Əlibəyli ə/v	3	
Güllük	1			Güllük	2	Güllük ə/v	2	
İlisu	2	İlisu	11	İlisu	3	İlisu ə/v	3	
Ləkit	4	Ləkit	5	Ləkit	4	Ləkit ə/v	4	
Marsan	2			Turaclı	3	Turaclı ə/v	3	
Oarağan	2			Oarağan	2	Oarağan ə/v	2	
Qaşqaçay	4	Qaşqaçay	3	Qaşqaçay	3	Qaşqaçay ə/v	3	
Qax-İngiloy	3	Qax-İngiloy	11	Qax-İngiloy	11	Qax-İngiloy ə/v	11	
Qax-Muğal	4	Qax-Muğal	8	Qax-Muğal	4	Əmircan ə/v	3	
Qum	3			Qum	4	Qum ə/v	4	
Qıpçaq	11			Qıpçaq	9	Qıpçaq ə/v	7	
Sarıbaş	1	Sarıbaş	4	Sarıbaş	3	Sarıbaş ə/v	2	
Tasmalı	3	Tasmalı	8	Tasmalı	3	Tasmalı ə/v	3	
Zəyəm	2			Zəyəm	3	Zəyəm ə/v	3	
						Ağyazı ə/v	2	
15	48	9	59	15	60	16	58	

1961-ci il və 1933-cü ildəki ərazi bölgüsünü təhlil etdikdə görürük ki, kənd şuralarının sayından azalma var və 6 kənd şurasının adı qeyd olunmayıb [18; 7; 21; 22]. Kəndlərin aid olduğu kənd şuralarına əsasən müyyən etmək olur ki, 1933-cü ildə mövcud olan kənd şuralarından Qum kənd şurası Qax-Muğal kənd surasına, Marsan və Zəyəm kənd şuraları Tasmalı kənd şurasına, Güllük kənd şurası Ləkit kənd surasına, Qarağan kənd şurası Almalı kənd şurasına, Qıpçaq kənd şurasına aid olan kəndlər isə Qax-İngiloy, İlisu, Tasmalı və Sarıbaş kənd şuralarına daxil edilib. 1979-cu il inzibati-ərazi bölgüsündə də keçən müddətdə inzibati dəyişikliklər aparıldığınu müşahidə edirik. Belə ki, əvvəl ləğv edilmiş bir sıra kənd şuraları yenidən təşkil edilir, yaşayış məntəqələri arasında yeni kəndlərin adına rast gəlinir [21]. 1933-cü ildə ayrıca kənd şurası olan Qıpçaq, Qum, Güllük, Zəyəm və Marsan kənd şuraları yenidən təşkil edilir [7]. Marsan kənd şurasının adı Turaclı olaraq dəyişdirilir.

4 yanvar 1963-cü il tarixli qərarla əsasən Azərbaycan SSR-nin inzibati bölgüsündə dəyişikliklər aparılır və Qax rayonu ləğv edilərkən ərazisi Zaqatala rayonuna verilir. Lakin 1964-cü il iyunun 17-də yenidən mərkəzi Qax qəsəbəsi olmaqla Qax rayonu yaradılır. 1967-ci il yanvarın 14-də rayon mərkəzindən respublika tabeli şəhər statusu verilir.

İzlənilən bütün dəyişikliklər əhalinin sayının dəyişməsi və inzibati-idarəetmə sisteminin təkmilləşdirilməsi ilə izah edilir. 1989-cu ildə aparılmış siyahıyaalınmada həm Azərbaycan SSR-nin, həm də Qax rayonunun əhalisi göstərilir.

Cədvəl 3

## Əhalinin siyahıyaalınması (1989-cu il)

Ərazi	Bütün əhalisi	kişi	Qadın
Azərbaycan SSR	7 037 867	3 434 869	3 602 998
Qax rayonu	45 163	21 945	23 218

Cədvəldən görünür ki, 1989-cu ildə Azərbaycan SSR-nin əhalisi 7 037 867 olduğu halda, Qax rayonunun əhalisi 45 163 nəfər təşkil edib. Bunun da 21 945 nəfərini (48,5 faizini) kişi, 23 218 nəfərini (51,5 faizini) isə qadınlar təşkil edib. Bu ildə Qax rayonunun əhalisi Azərbaycan əhalisinin 0,64 faizini təşkil edib [22].

Beləliklə, Qax rayonunun yarandığı 1930-cu ildən - müstəqillik dövrünə kimi əhalisinin sayı - 1931-ci ildə - 17 524, 1933-cü ildə - 22 721, 1939-cu ildə - 26 720, 1959-cu ildə - 22 482, 1970-ci ildə - 37 700, 1979-cu ildə - 40 200, 1983-cü ildə - 41 200, 1987-ci ildə - 41 700, 1989-cu ildə isə 45 163 nəfər təşkil edib [16; 7; 19; 21; 23; 22].

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1999-cu və 2009-cu illərdə əhalinin siyahıyaalınması keçirilir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti 22 fevral 1996-cı il tarixli, 422 sayılı 1999-cu ildə əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında və 07 iyun 2006-cı il tarixli, 415 sayılı 2009-cu ildə əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərmanlar da imzalayıb.

Cədvəl 4

## Qax rayonu üzrə əhalinin siyahıyaalınması (1999-cu il)

Ərazi	Cəmi	kişi	qadın
Azərbaycan əhalisi	7 953 438	3 883 155	4 070 283
Qax rayonu	51 161	24 784	26 377
Şəhər əhalisi	11 719	5 579	6 140
Kənd əhalisi	39 442	19 205	20 237

1999-cu ildə keçirilən Azərbaycan Respublikası əhalisinin siyahıyaalınmasında Qax rayonunun əhalisinin sayı 51 161 nəfər olub ki, bunun 24 784 nəfərini kişi (48,5 faiz), 26 377 nəfərini isə qadın (51,5 faiz) təşkil edib. Əhalinin 11 719 nəfəri (23 faiz) (5 579 nəfər kişi, 6 140 nəfər qadın) şəhərdə, 39 442 nəfəri (77 faiz) (19 205 nəfər kişi, 20 237 nəfər qadın) isə kənddə yaşayır. Bu cədvəl

dən aydın olur ki, Qax rayonunun əhalisinin daha çox hissəsi kənd yerlərində yaşayır. 1999-cu ildə Azərbaycanın cəmi əhalisinin 7 953 438 nəfər olduğunu nazərə alsaq Qax rayonu Azərbaycan əhalisinin 0,643 faizini təşkil edib. O cumlədən, kişilər 0,638 faizini, qadınlar isə 0,648 faizini təşkil edib [3, s. 43].

1999-cu ildə Qax rayonunda yaşayan 51.161 nəfər əhalininin 39.355 nəfərini (76.92 faiz) azərbaycanlılar təşkil etdiyi halda, 2009-cu ildə bu rəqəm 53.259, 43.946, (82.51 faiz) təşkil edib. Sonrakı yerləri İngiloyalar- 1999-cu ildə - 7.450 nəfər (14.56 faiz), 2009-cu ildə - 7.447 nəfər (13.98 faiz), Saxurlar-1999-cu ildə 2.612 nəfər (5.11 faiz), 2009- cu ildə 1.008 nəfər (1.89 faiz), Ləzgilər-1999-cu ildə 609 nəfər (1.19 faiz), 2009-cu ildə 253 nəfər (0.48 faiz) təşkil edib.

Bələdliklə Qax rayonunun demografik inkişafını xarakterizə edərkən ilk öncə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli "Azərbaycan Respublikasında demografiya və əhali sakinliyinin inkişafi sahəsində Dövlət Programı"nın təsdiq edilməsi haqqında sərəncamını qeyd etmək lazımdır. Sərəncamda Azərbaycan Respublikasında demografik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq, əhalinin orta ömrü yaşıni artırmaq, ana və uşaqların sağlamlığını, ailələrin möhkəmləndirilməsini və miqrasiyanın tənzimlənməsini təmin etmək nəzərdə tutulur [10]. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 iyun tarixli 1264 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikasında demografiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Programı" ölkədə mövcud demografik proseslərin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərinin və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirir. Onun əsas məqsədi əhaliñin optimal təkrar istehsalına nail olmaq, ölüm səviyyəsini azaltmaq, orta ömrü uzunluğunu artırmaq, ana və uşaqların müdafiəsini gücləndirmək, ailələrin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaratmaq və miqrasiya proseslərinin tənzimlənməsi yollarını müəyyən etməkdən ibarətdir.

#### Istifadə olunmuş ədəbiyyat

1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı, Lider Nəşriyyatı, 2004.
2. Azərbaycan Respublikası əhalisinin siyahıyalınması 1999-cu il IV hissə, Bakı 2000-ci il.
3. Azərbaycan Respublikası əhalisinin 1999-cu il siyahıyalınması. Bakı 2001.
4. Azərbaycan Respublikası əhalisinin siyahıyalınması 2009-cu il. XIX cild, Bakı 2011-ci il.
5. Azərbaycanın regionları. Bakı-2012.
6. Azərbaycan Respublikası Prezidentinin İslər İdarəsi - Prezident Kitabxanası: İnzibati ərazi vahidləri. Qax rayonu.
7. ASŞC inzibati bölünüşü. Bakı, 1933. 292 səh.
8. Azərbaycan Respublikası əhalisinin siyahıyalınması 1999-cu il. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Bakı, Səda, 2000, I hissə. - 565 s.
9. Azərbaycan Respublikası əhalisinin siyahıyalınması 2009-cu il. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Bakı, 2010, I hissə, 630 səh.
10. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı // Azərbaycan Respublikası. İqtisadi Inkişaf Nazirliyi. <http://www.economy.gov.az>
11. Hacıyev A.A. Azərbaycanın Şimal-Qəribində yerləşən Qax rayonu əhalisinin 1999 və 2009-cu illərdə siyahıyalınması. // Tarix və onun problemləri. Nəzari, elmi, metodik jurnal. № 4. Bakı, 2012. s.215-220.
12. Territorialnoe i administrativnoe delenie SSSR na 1-ye yanvarya 1926 goda. Moskva, GUKKh NKBVD, 1926. 286 str. (PDF).
13. Administrativno-territorialnoe delenie Soyuзnykh Respublik SSSR. Rayony i goroda SSSR. Moskva, 1938. 327 str. (PDF).
14. Administrativno-territorialnoe delenie Soyuзnykh Respublik. Moskva, 1941. 400 str. (PDF).
15. Administrativno-territorialnoe delenie Soyuзnykh Respublik. Moskva, Izd. Vedomosti Verхovnogo Soveta, 1947. 488 str. (PDF).
16. Administrativno-territorialnoe delenie SSSR. Rayony i goroda SSSR. Moskva, 1931. 311 str. (PDF).
17. Azərbaydžanskaya SSSR Administrativno-territorialnoe delenie na 1977 g. Bakı, 1979.
18. Azərbaydžanskaya SSSR. Administrativno-territorialnoe delenie na 1 yanvarya 1961 g.. Bakı, 1961.- 280 c.
19. Vsesoyuznaya perepisь naseleniya 1959 g. Chislennostь nalichnogo naseleniya gorodov i drugikh

- poselenii, районов, районных центров и крупных сельских населенных мест на 15 января 1959 года по регионам союзных республик (кроме РСФСР) // [http://demoscope.ru/weekly/ssp/usssr59\\_reg1.php](http://demoscope.ru/weekly/ssp/usssr59_reg1.php).
20. Vsesoyuznaya perepisь naseleniya 1970 goda. <http://demoscope.ru/>
  21. Vsesoyuznaya perepisь naseleniya 1979 goda. <http://demoscope.ru/>
  22. Vsesoyuznaya perepisь naseleniya 1989 g. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу. // [http://demoscope.ru/weekly/ssp/sng89\\_reg2.php](http://demoscope.ru/weekly/ssp/sng89_reg2.php).
  23. Efestivnoe dvizhenie i migratsiya naseleniya Azərbaydžanskoy SSR v 1982 godu. Statisticheskiy sbornik. Bakı, 1983, 266 str..
  24. Letifova E.M. İllüsyoskoe sultanstvo: territoriya i etnicheskaya istoriya. // Dünya azərbaycanlıları: tarix və müasirlik. III buraxılış, Bakı, 2009, s. 187-196.
  25. Voennyy obzor Tiflisskoy Gubernii i Zakatal'skogo okruga, составлен подполковником Ген. штаба В. И. Филипповым. 1872 г., стр. 168
  26. Yanıshnikov T.P. Opisanie vladeniya İllüsyoskogo sultana. İGED. Moscow, 1958.

#### DEMOGRAPHICAL SITUATION OF GAKII REGION Summary

Because of the fact that the population of North-West Azerbaijan and its demographic characteristics, administrative-territorial division and the changes in the location of the population are not involved in complex research in Azerbaijani historiography, research of this topic is actual. In this regard, the study of the population of the Gakh region which is in the significantly geographical position of Azerbaijan and investigation of demographic characteristics is very important. In the article information is provided on the name, area, habitat of the region, along with the census of the Soviet era, during the years of independence, detailed studies on the population dynamics and ethnic composition of the region are conducted.

#### ДЕМОГРАФИЧЕСКОЕ ПОЛОЖЕНИЕ ГАХСКОГО РАЙОНА

##### Резюме

Население северо-западного Азербайджана и ее демографическая характеристика, административно-территориальное деление и изменения, произошедшие при ее размещении актуализировали изучение этой темы, так как в историографии Азербайджана это не было комплексно исследовано. С этой точки зрения, изучение населения Гахского района, обладающего важным географическим расположением, исследование его историко-демографической характеристики имеет большое значение. В статье предоставлены сведения относительно названия района, его территории, жилых поселениях, и наряду с переписью за советский период, ведется подробное исследование динамики численности населения района в переписях, проведенных в годы независимости.